

**O, Azərbaycan tarixinin kifayət qədər çətin və keşməkeşli dövründə dünyaya galmışdı. Həm də bütün bunları şəxsən öz gundəlik həyatında yaşıyan ailədə, tarixin bu dövrünə xaxından şahidlik edən məkanda və onlarla eyni tələyi bölüşən insanların əhatəsində...**

Buna rəğmən uşaqlığından qəlbine dolan bir aləm sevgi ilə, insanlara bitib-tükənməyən məhəbbətlə, xeyirxahlıq, şəfqət, sadəlik, saflıq, gördüyü işə məsuliyyət duyusunu ilə həyat xoşbəxtlik payını da ondan əsirgəməmişdi.

"Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox müümü dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığı, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaqlıq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu dünyaya gətirmiş Ana - Zərifə Əziz qızı Əliyeva haqqında bu səmimi, xoş xatirələrində, əslində, hər kəsə böyük bir həyat dərsi anlatmış olur. İnsanı şəxsiyyət kimi formalasdırın onun uşaqlıqdan əhatə olunduğu mühit, böyükələrindən gördüyü örnəkdir. Bu cəhətdən Zərifə xanım Əliyevanın da gələcək həyatında atası, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevdən, anası Leyla Əliyevadan aldığı tərbiyə çox böyük rol oynamışdır.

#### Tibbə həsr olunmuş həyat

O, xoş bir bahar günü - 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şəhər rayonunun Şəhərtəxəti kəndində dünyaya gəlmışdı. Doğulandan qısa müddət sonra atasının gələcək təhsili və işi ilə əlaqədar Şəhərtəxəti Bakıya köçməsdilər. Atası Əziz Əliyev Azərbaycan Tibb Universitetini bitirmiş, bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçı bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun çətin sınaqlarla dolu həyat yolu bu ailədə böyüyən övladlar üçün əsl məktəb rolunu oynayırdı. Əziz müəllim o dövrün ən məşhur ziyanlıları ilə dostluq münasibətlərinə malik idi. Zəmanəsinin tanınmış şəxsiyyətləri - alimləri, şair və yazıçıları, bəstəkarları, digər mədəniyyət xadimləri tez-tez Əziz müəllimin ailə ocağında qonaq olurdular. Leyla xanımın əsl Azərbaycan xanımı saliqəsi və qonaqpərvərliyi ilə açdığı yemek və çay süfrəsi arxasında keçən müzakirələr, xoş səhbətlər, keyfiyyətli düşüncə mühiti ilə ailədəki uşaqlar üçün də böyük bir universitetə çevrilirdi.

Orta məktəbin son sınıflarına doğru Zərifə xanım qərara gəlmışdı ki, həkim olacaq. Ele bu niyyətlə də 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olundu. 1947-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra tələbəlik illərində onu xüsusilə özüne calb eden oftalmologiya ixtisasına daha dərindən yiyələnməkdən ötrü Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.

Bakıya qayıtdıqdan sonra 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işi kimi fəaliyyətə başladı. 1950-ci ildə aspiranturaya daxil olub, praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirdi. Aparadığı tədqiqatlar nəticəsində 1960-ci ildə "Traxomanın digər terapiya üsulları ilə birləşdirilmiş sintomisinə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. 1960-ci ildən 1967-ci ildək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işi vəzifəsində çalışdı. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işi adı verdi.



# Alim və Şəxsiyyət ömrü

#### Sosial bəla üzərində qələbə

Zərifə xanım elmi-tədqiqat istiqaməti kimi çox çətin, amma bir o qədər də aktual, insanlar üçün gərəkli bir sahəni seçmişdi. Ümumiyyətə, məşgül olduğu hər işdə insanlara və insanlığa maksimum fayda vermək onun fitratındır. Ona görə də gənc oftalmoloq-alim tədqiqat mövzusu kimi məhz traxoma xəstəliyini seçmişdi. Traxoma infeksion xəstəliyi XX əsrin qırxinci illərinin sonunda Azərbaycanda və dünyanın əksər məkanlarında ağır sosial bələya çevrilmişdi. Gözü zədələyən bu xəstəlik ağır nəticələrə, hətta tam korluğa gətirib çıxarırdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə tekçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırı. Belə bir dövrde Zərifə xanım böyük bir fəallıq və məsuliyyətlə traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkili, keçirilməsi proseslərinə qoşuldu. O, başqa həkim həmkarları ilə birgə tez-tez Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzolər oxuyur, yerlərdə əhalisi arasında maarifləndirici iş aparır. Eyni zamanda topladığı materialları, faktları, təcrübələri həmin illərdə üzərində işlədiyi namizədlik dissertasiyasına gotırır, özünün müalicə metodunu formalasdırır. Zərifə xanım Əliyevanın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq olunmağa başladı və son dərəcə böyük səmərə verdi. Bu həmdən, ölkəmizdə traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Uşaq evlərində tərbiyə alan kimsesiz uşaqlar arasında o dövrə geniş yayılmış traxoma xəstəliyinin qarşısının alınmasında da Zərifə xanımın xidmətləri böyük idi. Büyük alim elmi fəaliyyətini yalnız çalışdığı institutla məhdudlaşdırırdı. O, yenə də respublikanın şəhər və rayonlarına ekspedisiyalar edir, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Söyügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu

Əliyevin - Zərifə xanımın atasının adını daşıyırı. İnstytutda çalıştığı dövrde Zərifə xanım bir çox mürəkkəb cərrahiyyə emalıyyatları aparır, xəstələrlərə məsləhətlər verir, bütün digər oftalmologiya qurumlarının da fealiyyətində yaxından iştirak edirdi. Bütün burlara paralel olaraq o, pedaqoji fealiyyətlə də məşgül olur, bilik və bacarıqlarını göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən dincəyici həkimlərə ötürürdü.

#### M.İ.Averbax adına mükafata layiq görülmüş ilk Azərbaycan qadını

Bu dövrə traxoma ilə yanaşı, qlaukoma xəstəliyi də öz aktuallığı etibarilə Zərifə xanımın elmi diqqətini colb edir, bu sahədə tədqiqat işləri aparır, həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsine kömək göstərir. Alim öz tədqiqatlarında oftalmologiyanın digər aktual məsələlərinə də xüsusi diqqət yetiridi. Onun diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və digər məsələlərlə bağlı irəli sürdürüyü məddəələr, təklif etdiyi müalicə metodları böyük tətbiqi əhəmiyyət daşıyırı. Zərifə xanım öftalmologiyanın həmin dövrədə elmi cəhətdən az araşdırılmış sahəsinə - görmə orqanının peşə patologiyasına da ciddi diqqət göstərir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyo birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkilde tədqiq olunmaması ilə əlaqədar idi. Bu məsələlərlə sistemli şəkildə məşgül olan görkəmli alim ayri-ayrı sənaye müəssisələri üzrə apardığı çoxillik müşahidələrin, eksperimentlərin, tədqiqatların nəticələrini "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işində ümumiləşdirdi.

Doktorluq dissertasiyasını təkcə keçmiş ittifaqın deyil, ümumilikdə dünyadan ən nüfuzlu oftalmologiya mərkəzlərindən sayılan - H.Helmqols adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə etdi. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verildi. Zərifə xanımın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini aldı, bu sahədə ilk işlərdən oldu. Doktorluq dissertasi-

yasını müdafiə etdiğindən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçildi, 1983-cü ildə həmin kafedranın müdürü oldu.

Zərifə xanım daimi elmi axtarışlarda olan və əldə etdiyi nəticələri mətəmadi şəkildə elmi ictimaiyyətlə böyük məhsuldərə bir alim idi. O, 150-yə yaxın elmi əsərin, 12 monografiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifi müəllifi və həmmüəllifi olmuşdur. Unudulmaz alimin həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, "Herpetik göz xəstəliyi", "Agır virus konyunktivitləri", "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası", "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları, həmmüəlliflərindən olduğu fundamental xarakterli "Terapevtik oftalmologiya" kitabı bu gün də bu sahənin mütəxəssislerinin əsas istənadı mənbələrindəndir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəye - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlarla görə professor Zərifə Əliyeva oftalmologiya aləmindən ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın idi. 1983-cü ildə isə böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmiştir.

Zərifə xanım kadr hazırlığı prosesində də yaxından iştirak edir, bilik və bacarıqlarını gənc həmkarlarından əsirgəmirdi. Fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğışlılığı, insanlara, onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ilə o, həmkarları, yetirmələri və xəstələri üçün böyük bir nümunə yaradırdı. Cəmiyyətdə həkim şəxsiyyəti, bu şərfli sənəti seçmiş insanların öz peşə prinsiplərinə sadıqliyi, həkim əxlaqi Zərifə xanımı dəsindürən əsas məsələlərdən idi. Bu düşüncələrinin bəhrəsi kimi onun qələmə aldığı "Yüksək etimad" kitabı indi də həkimlərimiz üçün aydın yol bələdçisidir.

Akademiik Zərifə Əliyeva icmiyi fəaliyyətlə də məşgül olurdu.

Keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavinisi, "Bilik" Cəmiyyəti idarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti idarə Heyətinin üzvü id. Məşğul olduğu sahələrə verdiyi böyük töhfələrin mükafatı kimi, Zərifə xanım bir sıra orden və medallar, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

#### Səssiz bir məgrurluq

Bütün bunlarla yanaşı, Zərifə xanım həm də vəfali ömür-gün yoldaşı, fədakar Ana idi. Hər zaman çalışırkı ki, zəngin elmi-ictimai, pedaqoji fealiyyətini ailə üzvlərinə ayırdığı diqqət və qayğı ilə uzlaşdırıcı bilsin. Tale onun qismətinə xalqımızın yetirdiyi ən görkəmli dövlət adamlarından olan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevlə həyatını paylaşmaq, onun ən sadıq silahdaşı olmaq nəsibini yazmışdı. "Gənc yaşlarından mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışıǵımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdıqına görə mən xoşbəxt olmuşam. Həyatım bütün dövrlərində işlə məşgül olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəziyyəni şərəflə, sədəqətlə, çox böyük məharətlə yerinə yetirib" - Ümummilli Lider Heydər Əliyev Zərifə xanımın onun həyatındaki rolunu belə dəyərləndirirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin xatirələrində: "Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Seville məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırı. O, həmişə mənim qəlbimdəmdir".

Uşaq ikən Əziz müəllimin ailə ocağında gördüyü ziyanlı mühiti, atasından, ailə dostları - Üzeyir bəy Hacıboylidən, Müslüm Maqomayevdən, Mirəsədulla Mirqasimovdan, Bülbüldən, Səmed Vurğundan və başqa görkəmli şəxsiyyətlərindən əzəz etdiyi örnəklər bütün ömrü boyu onu tərk etməmişdi və Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyahısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. O, bu nümunələri, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə sevgini böyüb tərbiyə etdiyi övladlarına da ötürürdü. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətənənə olan sevgisi, onu zəmanəmizin ən parlaq liderlərindən biri kimi öncə çıxaran üstün xüsusiyyətləri, ziyanlığı həm də belə bir Ananın tərbiyəsindən gəlir.

"Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bildir ki, ömrü sənətə çatır, özü də, bütün həkimlər də tam açıq danışıldırlar, üstüörtülü danışlardan uzaq idilər. Onun ürəyi elə işiqli qalırı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat eden, onsu qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüştü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məqrurluqla əriyirdi. Ölüm də ona həyatı kimi dərin hörmət gotirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətiyidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu iddi - cənab İlham Əliyevin Zərifə xanım haqqında xatirələrindəki bu fikirlər də hamını düşündürməli olan böyük bir həyat dərsidir. Həqiqətən, bu fani ömrürdə hər insan çalışmalıdır ki, bu dünyada onu ədədi edəcək yaxşılıqlarda imzası görünsün. Zərifə xanımın alim və şəxsiyyət ömrü bizi bunu öyrədir. O, ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Artıq əbədiyyət ömrüllə alım cismən aramızda deyil. Amma yaratdığı hər yaxşılıqlarda Zərifə xanım yenə də yaşayır və yaşayacaq.

**Əhliman ƏMİRASLANOV,  
akademik,  
SSRİ Dövlət Mükafatı laureati**